

Ruziya Zaman qızı Quliyeva²⁴
**DASTANI-ƏHMƏD HƏRAMİ AZƏRBAYCAN ƏDƏBİYYATINDA İLK ANADILLİ
MƏSNƏVİ NÜMUNƏSİ KİMİ**

XIII əsr Azərbaycan ədəbiyyatı və ədəbi dilinin ən qiymətli abidələrindən olan "Dastani-Əhməd Hərami" ana dilimizdə yazılmış ilk məsnəvi kimi ədəbiyyat tarixində müstəsna əhəmiyyət kəsb edən əsərlərdəndir.

Dastanın yeganə əlyazması 1978-ci ildə tanınmış türk alimi Telət Onay tərəfindən aşkarlaşılmışdır. O, 1978-ci ildə dastanı özüntün yazdıığı ön sənət, lügət və şəhərlər birlilikdə çap etdimişdir. Telət Onay ön sözdə göstəirdi ki, poemə Azərbaycan türklərinin bədii yaradıcılıq məhsuludur. 1978-ci ildə Azərbaycan alimi Əliyev Səfərli bu əsəri yenidən çap'a hazırlayaraq Bakıda nəşr etdimişdir. Poema üçüncü dəfə 1979-cu ildə İstanbulda Halis Akaydin tərəfindən çapdan buraxılmışdır.

1632 misradan ibarət olan "Dastani-Əhməd Hərami" ənənəvi başlıqlarla başlasa da, əlyazmanın əvvəlində və sonluqda olan bəzi sahifələr olmadıqdan poemanı bütöv şəkildə təhlilə cəlb etmək hələlik imkan xaricindədir. Bütün burlara baxmayaraq əlimizdə olan materialların özü də əsər haqqında müəyyən fikirlər söylemək üçün tutarı əsas vermekdədir.

"Dastani-Əhməd Hərami"dəki hadisələr məclisler şəklində verilmişdir. Altı məclisdən ibarət olan bu əsərin müəllifi məlum deyildir. Lakin poemanın ideya-məzmun, dil-üsul xüsusiyyətləri, sadəliyi və xalq hikməti ilə zənginliyi sübut edir ki, bu əhvalatı qələmə alan şəxs sədə xalqın içində çıxmış və klassik ədəbiyyatımıza dərindən bələd olmuşdur.

"Dastani-Əhməd Hərami" həm yazılı ədəbiyyat, həm də folklor ənənələrini özündə birləşdirən və xalq ruhunu ifadə edən dastan-məsnəvidir. Burada təsvir olunan əhvalatların hamısı birbaşa Güldənləməla bağlıdır. Buna baxmayaraq əsərə şər qüvvələri təmsil edən Əhməd Həraminin adı verilmişdir. Dastanı dərindən tədqiq edən Ə.Səfərli bu barədə yazar: "Dastani-Əhməd Hərami"da manfi surət, şər qayıvəsi daha qabarğıdır, poemanın adı da onun adından əlinib, "namə" avazında dastan kələmisi işlənməmişdir. Bu da təbib idi. "Namə" sözünün şair işlədə bilməzdi, çünki mənfi qəhrəmanın adına "namə" sözü yoxlaşır asərin ruhu ilə bir araya sığmırı, "namə" yalnız ideal qəhrəmanlara aiddir. Poemada isə əsəsən həyatın mənfilikləri və insan tabiatında olan pis sıfırlar tanqid olunur" [3, səh. 6].

Azərbaycan ədəbiyyatına məxsus olan epik ənənələrdən biri da məsnəvilərin əvvəlində verilən ənənəvi başlangıçlardır. "Dastani-Əhməd Hərami"da olan həmin başlıqlar həcmə böyük olmasa da onların vasitəsi ilə şairin dünyagörüşünü, estetik idealını, elmi-fəlsəfi fikirlərini və öz həyatı haqqında verdiyi məlumatları görmək mümkündür.

Poemanın başlangıcında yeni bir dastan başlaması üçün mənə ümməmanını seyr edib, dərəyadan gövhər çıxarmağı bacaranları, tükü-tükədən seçib, dilindən ləl-cəvahir saçanları səsləyən naməlum müəllif bələ deyir:

*Bu dastanı bu gün bünayad edəlim,
Haqın qüdrətlərin hiz yad edəlim.
Gəlin ey məni bəhrin seyr edənlər;
Bu döryə gövhərindən xeyir edənlər.
Mənəndə qılı iki biçənlər,
Dilindən daima gövhər saçanlar.
Gəlin bari bu gün sühbət qılalım.
Mənəni kamının dürrin bulalım* [3, səh.14].

"Dastani-Əhməd Hərami" Azərbaycan dilinin üslubi imkanlarından, mənə və məzmun gözəlliyyindən soraq verən orijinal və özünməxsus sənət abidəsidir. Eyni zamanda yazılı ədəbiyyatla foklor materiallarının üzvi şəkildə qaynayıb-qarışması və bir-birini tamamlaması bu dastan-məsnəviyə olan diqqət və maraqlı bir dəha artırır.

Onu da qeyd etməliyik ki, poemada Nizami Gəncəvi "Xəmsə" sında gördüyüümüz epik əzəmet, geniş və mənali ənənəvi başlangıclar və lirik ricələr olduqca azdır. Buna baxmayaraq "Dastani-Əhməd Hərami" hadisələri folklor və yazılı ədəbiyyatla qarşılıqlı şəkildə təqdim etmək baxımdan ədəbiyyat tariximiz üçün ən qiymətli elmi mənbələrdən biri sayıla bilər.

Türk xalqlarının ortaç yazılı abidəsi olan "Kitabi-Dada Qorqud" dastanı, Hassənoglunun iki qəzəli, Qul Əlinin "Qisseyi-Yusif" əsərini nəzərə almasaq, "Dastani-Əhməd Hərami" Azərbaycan dilində yazılmış ilk sənət nümunəsidir.

Poemanın məzmunundan və əsərdəki başlıqlardan məlum olur ki, müəllif klassik ədəbiyyata və folkloru dərindən bələd olmaqla yanaşı, eyni zamanda "Quran-Kərim"i, dini ehkamları, hadisələri də yaxşı bilmmiş, onlardan ustalıqla bəhrələnmişdir. Klassik şairlərin əsərlərində gördüyüümüz ənənəvi başlıqlarla müqayisədə "Dastani-Əhməd Hərami"da olan başlıqlar çox kiçikdir. Bununla belə burada "Quran" ayəleri, hadisələr, islami hökmələr öz əksini tapmışdır.

Dastan-məsnəvidə Allahın birliyi, vəhdətiyyəti haqqında bələ deyilir:

*Anın birligini zikr eyləyə dil,
Xatırda qalmaya zərrəcə müşkil* [3, səh.14].

Allahın birliyi haqqında onu bəhəm "Quran-Kərim"da 71 dəfə təkrarlayır. "İncil"də isə bu haqda buyrulur: "Var olan, var olmuş və Gələcək Külli-Lətiyər olan Rəbb Allah deyir: "Mənəm Alfa və Əmeqa (Başlangıç və Son)" [3, səh.410].

Allahın hikmət əlamətləri çoxdur. İnsanların söylədiyi hikiməti sözlərin hamısı yalnız Ona məxsusdur:

*Zira kim dilləri söylədən oldur,
Anın hikmətləri qullara boldur.*

²⁴ AMEA Gənclər həmkarı Humanitar Tədqiqatlar İnstitutu Ədəbiyyat şöbəsinin müdürü, filologiya üzrə fəlsəfə doktoru - mail: ruziva.zaman.55@bk.ru

Anın hikmətinə eql irişməz.

İşinə kimsə hərgiz qarışmaz[3, səh.14].

Allahın hikmətləri insan aqlının hüdudlarından çox-çox yüksəkdədir. Məhz bu sabəbdən də eql onun hikmətlərinə çata bilməz. Onun necəliyi, keyfiyyəti haqqında insana bilgi verilməmişdir:

Anın keyfiyyəti bulunmadı heç,

Məkmən qandadur, bilinmədi heç[3, səh.14].

Yalnız Allaha məxsus olan sıfətlər haqqında “Qurani-Kərim”in Əl-İxləs surasında buyrular: “De ki: “O Allah birdir. Allah möhtac deyildir! O nə doğmuş, nə doğulmuşdur! Onun heç bir tayı-barabəri və bənzəri də yoxdur!” [4, səh.112, 1-4]. Allah zamanız və məkansızdır, yəni ləməkandır. Allah qeybdədir, gözəl görürümüz. Əvvəlinin öntüni, axırını sonunu görmək imkan xaricidəndir:

Nə zahirdir o kim gözdən iralmaz,

Nə batındır o kim hərgiz görülməz

Anın əvvəlinin öni bulunmaz,

Anın axırını sonu bulunmaz[3, səh.15].

Allahın qüdrəti böyükdür, sənsizdür. Onun elmi batını elmdir və yalnız onu özünə bəlliidir. Bütün bunları nəzərə alan poemə müəllifi belə deyir:

Nə dilim var, onu şərh eyləyəm bən,

Nə bilim var ki, şərhin söyləyəm bən.

Anın dilizkirini etmək gərəkdir.

Anın doğru yolun getmək gərəkdir[3, səh.15].

Poemanın başlangıcında Allahın adını zikr etmək, onun qoymuş haqq yolu ilə getmək kimi savab əməlləri məsləhət gətən müəllif özünün keçmiş həyatına nəzar salaraq acı-acı təssüflərin:

Şəsi baxdım, ciida dişdium bən andan,

Bənim halim necə olusər ondan.

Oova-qova köntü diliñçaya girdi,

Ömür keçdi, sağalı, saç ağardı.

Əbəs verə xərc etdim yaşım bən,

Yeridir, daşları dögsəm باşım bən[3, səh.15].

Sonuncu beytdən göründüyü kimi müəllif “Dastani-Əhməd Hərami”ni yaşı vaxtlarında qələmə almışdır.

Onu da nəzərə almalyıq ki, klassik məsnəvilərin hamisində olduğu kimi bu əsərdə də islam dininə hörmət və ehtiram sənsizdür. Məhz bu sabəbdən müsəlman aləmündəki böyük şəxsiyyətlərin, müqəddəslərin adı bir-bir sadalanır və Məhəmməd Peyğəmbərin (ə.s) adı diqqət mərkəzindən gətirilir:

Həmin vərdür iimidimiz safdan,

Məzəg məzdər irişə Mustafadəm.

Ümidimiz iki aləmdə oldur,

Ami şəfqətləri qullraq boldur.

Salam olsun onun yaranlarına,

Midam rəhmət irişsin canlarına.

Əbübakır, Ömrə, Osman, Əlidir,

Eyi kılıkdir, burlar validir[3, səh.15-16].

“Dastani-Əhməd Hərami”da türk xalqlarının epik ənənələri, o cümlədən “Kitabi-Dədə Qorqud” kimi möhtəşəm əsər abidəsi ilə bağlı cəhətlər çoxdur. Bunlardan biri də toy sehnəsinin təsviri. Burada adları unudulmuş bir çox yeməklərin adları çəkilir. Eyni zamanda unudulmuş arxaik sözlər də diqqəti cəlb edir:

Ülu bəylər qamı keçdi oturdu,

Naqıbler ol saat xonlar getirdi[3, səh.64].

Bu gün dilimizdə “xon” sözünün əvəzinə süfrə sözü işlənir. Lakin bu sözün kökü “xonça” sözündə saxlanmaqdadır. Məlumdur ki, türk dilində “ca” şəkilçisi kiçiltmə mənası verir. Məs: qazan-qazança, bağ-bağça, qala-qalaça və s. Deməli, indiki xonça kiçik süfrə arənləri verir.

Məsnəvidə gördümüz maraqlı məqamlardan biri də xörək adlarının sadalanmasıdır. qədim süfrə mədəniyyətimizdən soraq verən “Dastani-Əhməd Hərami” soykökümüzdən, qədim dövrlərə söykənən adət-ənənələrimizdən bu günümüze doğru uzanan mənəvi bağlılıqdır, körpüdür. Diqqət yetirək görərik ki, türk süfrəsi nə qədər zəngin və rəngarəngdir:

Yeməklər gəldi anda dürlü, əlvən,

Dənə, pirincü zərlə hübbi-rəmman.

Gərəkçə bişdi qalyavı horanı,

Şu dənlü dökdilər yoxdur oranı.

Gəlir danavi irişir harisa,

Dəxi zərdəvü hər nə aş ərisə.

Keyik və davşan, kəkklik atı bol

Qonuldu dörd yana xoş sağ ilə sol.

Dolu nemət gümüş altın çanaqlar;

Sinilər, təpsilər, bir-bir tabağlar.

Buna bərərər dəxi çox dirlü məyvə,

Şəkər, badam, güləbli şirli xurma[3, səh.64].

Poemada qədim musiqi axtarışının də adları şəkilir. Bunlar ney, dəmbül, təmbur, dülhəng, qopuz, saz, nay, ud kimi alətlərdir. Əsər qədim musiqi havaları haqqında da qıyməti bilgiler verir. İraqi, İsfahani, Novruzu, Şahnaz, Nühoffi, Hüseyni, Hicazi, Nühoffi kimi on iki müğəm haqqında da məlumat alırıq:

İraqı-İsfahan, Novruzu, Şahnaz,

Edərdi bir-birinə iki şah naz.

Nühoffi Hüseyni Hicazi,

Dila galib şələrdi dirdi sazi.

Həm on iki məqəmə seyr edərlər,

Dəvəzəvü şəşini qeyr edərlər.

Nühoffi eyləyibən cəngi dizildi,

Qopuzu, şəstə avazı düzildi.

Dülhəng avazının vəzni belirdi,

Inliyi ilə nay nəfrin qırıldı,

Şu kimsələr çaları udu, təmbur,

Gözəl məhbubələr hər birisi mur[3, səh.67].

Təhkiyə tərzi, dil-üsəblər xüsusiyyətlərinə görə Azərbaycan xalq dastanları və “Kitabi-Dədə Qorqud” dastanına son dərəcə yaxın olan, bir çox məqamlarda onlara səslenən “Dastani-Əhməd Hərami” kimi əsərinə əlimizdə olması bir dəhibit edir ki, anadilli epik seirimiz yaranma tarixi çox-çox qədim dövrlərə gedib çatır.

Istifadə edilmiş adəbiyyat siyahısı:

1. Azərbaycan adəbiyyatı tarixi: [6 cildlə] / Red. hey. A.C.Rüstənova, İ.Y.Həmidov. – Bakı: Elm, – c. 2. – 2007. – 632 s.

2. Babayev, Y.M. Azərbaycan adəbiyyatı tarixi (XIII-XVIII əsrlər) / Y.M.Babayev. – Bakı: Elm və İhsil, – 2018. – 760 s.

3. Dastani-Əhməd Hərami / tərt. ed. və ön süz Ə.Safarli – Bakı: Gənclik, – 1978. s. 93.

4. Qurani-Kərim / əsəb dilindən tərc. Z.M.Bünyadov, V.M.Məmmədəliyev – Bakı: Azəmət, – 1992. – 719 s.

5. Sələrlər, Ə. Azərbaycan adəbiyyatı tarixi (qədim və orta əsrlər tarixi) / Ə.Safarli, X.Yusifov. – Bakı: Ozan, – 2008. – 696 s.

Acar sözlər: Dastani-Əhməd Hərami, məsnəvi, anadilli ədəbivat, epik seir, poema.

Ключевые слова: Дастани-Ахмед Харами, маснави, литература на родном языке, эпическая поэма, поэма.

Key words: Dastani-Ahmed Harami, masnavi, native language literature, epic poem, poem.

ДАСТАНИ-АХМЕД ХАРАМИ КАК ПЕРВЫЙ ПРИМЕР НОСИТЕЛЯ МАСНАВИ

В АЗЕРБАЙДЖАНСКОЙ ЛИТЕРАТУРЕ

Резюме

Маснави «Дастани-Ахмед Харами» XIII века является первым известным нам образцом эпической поэмы на родном языке на азербайджанской поэзии. Единственная рукопись произведения была обнаружена в 1978 году известным турецким учёным Талатом Онаем и опубликована его предисловием, гlossарием и комментариями.

Эта произведения, автор которого неизвестен, состоит из шести частей. Идейно-содержательные, языково-стилевые особенности стихотворения, простота выражения и насыщенность работы народной мудростью доказывают, что человек, написавший этот рассказ, происходил из народа и был глубоко знаком с азербайджанской классической литературой.

«Дастани-Ахмед Харами» – эпос-маснави, сочетающий в себе письменную литературу и фольклорные традиции выражающий дух народа.

Тот факт, что мы имеем такое художественное произведение, как «Дастани-Ахмед Харами», еще раз доказывает, что история нашей родной эпической литературы уходит корнями в глубокую древность. Сюжетная линия произведения, диалог персонажей, динамика развития событий напоминают стихотворения, вошедшие в «Хамсу» Низами Гянджеви.

DASTANI-AHMED HARAMI AS THE FIRST EXAMPLE OF MASNAVI

IN AZERBAIJAN LITERATURE

Summary

The masnavi of “Dastani-Ahmed Harami”to concerning XIII century is the first example of an epic poem in the native language known to us in the Azerbaijani language. The only manuscript of the epic was discovered in 1978 by the well-known Turkish scholar Talat Onay and published with a preface, glossary and comments written by him.

This work, the author of which is unknown, consists of six units. The idea-content, language-style features of the poem, simplicity of expression and richness of the work with folk wisdom prove that the person who penned this story came from among the people and was deeply familiar with our classical literature.

“Dastani-Ahmed Harami” is an epic-masnavi that combines both written literature and folklore traditions and expresses the spirit of the people.

The fact that we have a work of art like ‘Dastani-Ahmed Harami’ once again proves that the history of our native language epic poem goes back to ancient times. The plot of the work, the dialogue of the characters, the dynamics of the development of events remind of the poems included in ‘Khamsa’ by Nizami Ganjavi.

RƏYÇİ: Filologiya elmləri doktoru, professor Rafael Hüseynov